

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün kompüter vasitəsilə keçirilən test imtahanı mərhələsində iştirak edən namizədin

YADDAŞ KİTABÇASI

Hörmətli namizəd! Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) sizin Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert olmaq arzunuzun bəyənir və sizə bu yolda uğurlar arzulayır. Məqsədimiz biliklərinizi nümayiş etdirmək üçün sizə bərabər şərait yaratmaq, imtahanlarda şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. İmtahanda uğur qazanmaq üçün siz yüksək bilik nümayiş etdirməklə yanaşı bu "Yaddaş kitabçası"nda göstərilənləri mütləq nəzərə almalı və imtahanın keçirilmə qaydalarına əməl etməlisiniz.

İMTAHANDA İŞTİRAK EDƏN NAMİZƏD AŞAĞIDAKILARI NƏZƏRƏ ALMALIDIR:

1. Namizəd imtahanın başlanması vaxtından 30 dəqiqə əvvəl imtahan keçiriləcək ünvanda olmalı, şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) gətirməlidir;

DİQQƏT! Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənəd etibarsız olduqda, eləcə də namizəd imtahana gecikdikdə imtahana buraxılmır.

2. Namizəd sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahan zalının yerini öyrənir;

3. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və təqdim etməklə imtahan zalında qeydiyyatdan keçir;

4. Namizəd imtahan zalında onun üçün ayrılmış kompüterin qarşısında əyləşir və ekrandakı göstərişləri diqqətlə izləyir. Ekranda şəxsi məlumatlarının (soyad, ad və atasının adı) və iddia etdiyi sertifikat növünün düzgün qeyd olunduğunu diqqətlə yoxlayır. Hər hansı bir səhv aşkar etdikdə zal nəzarətçisinə müraciət etmək üçün ekranın yuxarı sol küncündə yerləşən "Personala müraciət" düyməsindən istifadə edir;

5. İmtahan proqramının istifadəsi və imtahan qaydaları ilə tanış olmaq üçün 15 dəqiqə vaxt verilir. Ayrılan vaxt tamamlandıqdan sonra imtahan başlanır. İmtahanın davam etmə müddəti 3 saatdır;

6. İmtahanda (I mərhələ) yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və ballar haqqında məlumatlar aşağıdakı cədvəldə verilmişdir:

İmtahanın məzmunu	Test tapşırıqlarının sayı			Toplanılması mümkün olan maksimal bal
	Açıq tipli	Qapalı tipli	Ümumi	
Ümumi intellekt səviyyəsinin (məntiqi tefəkkürün) yoxlanılmasına aid suallar	6	24	30	36
sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyə aid suallar	4	16	20	24
İxtisas üzrə suallar	10	40	50	60
CƏMI:	20	80	100	120

* Düzgün cavablandırılmış hər bir qapalı tipli test tapşırığı 1 balla, açıq tipli test tapşırığı 2 balla, yanlış cavablandırılmış və ya cavablandırılmamış test tapşırıqları isə 0 balla qiymətləndirilir.

7. Test tapşırıqlarını istənilən ardıcılıqla cavablandırmaq, imtahanın davam etdiyi müddətdə cavablara hər hansı dəyişiklik etmək mümkündür;

8. Namizədlər imtahanda yalnız qələmdən və DİM tərəfindən verilən xüsusi formalı qeyd vərəqindən istifadə edə bilirlər;

DİQQƏT! Başqasının cavablarını köçürmək və başqalarına köçürməyə imkan vermək olmaz. İmtahandan sonra köçürmə hallarının aşkar edilməsi məqsədilə aparılan araşdırma nəticəsində köçürmə faktı müəyyən edilərsə, həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv edilir.

DİQQƏT! İmtahan zamanı şəffaflığın və nizam-intizamın təmin edilməsi məqsədi ilə imtahan prosesinin videoçəkilişi aparılır.

9. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizəd imtahanın nəticələrinə dair arayış əldə edir və imtahan zalını tərk edir;

10. İmtahandan sonra keçiriləcək ekspertiza nəticəsində hər hansı bir test tapşırıqında elmi-metodiki səhv aşkarlanarsa, həmin tapşırıq bütün namizədlər üçün düzgün cavablandırılmış sayılır;

11. İmtahan nəticələri haqqında məlumat www.dim.gov.az saytında yerləşdirilir;

12. Namizəd imtahanın nəticələri ilə razı olmadıqda, nəticələr elan edildiyi gündən etibarən 5 iş günü müddətində DİM tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

NAMİZƏDƏ QADAĞANDIR:

1. İmtahan binasına (zalına) mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

2. Yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına (zalına) daxil olmaq və siqaret gətirmək;

3. İmtahan başladıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;

4. Nizam-intizam qaydalarını pozmaq: zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;

5. Başqası üçün ayrılmış kompüterə baxmaq və ya öz kompüterinə başqasının baxmasına şərait yaratmaq;

6. Səbəbindən asılı olmayaraq, imtahan başladığı andan 1 (bir) saat müddət bitənədək və imtahanın son 30 dəqiqəsi ərzində imtahan zalından çıxmaq.

DİQQƏT! İmtahan zamanı qaydaları pozan namizədlərə müvafiq xəbərdarlıq edilir və ya onlar imtahandan kənarlaşdırılıaraq nəticələri ləğv edilir.

Namizəd imtahanda iştirak edərkən, müsabiqənin keçirilməsi qaydalarına, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları (köçürmə, habelə, saxta sənədlər təqdim etmə, imtahana öz yerinə başqasını göndərmə və s. hərəkətlər) Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan məhkəməyə şikayət verilə bilər.

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin. Nəzarətçi lazımi tədbir görməsə, DİM nümayəndəsinin imtahan zalına gəlməsini tələb edin.

Sizə müvəffəqiyyətlər arzulayırıq!